

# Kredo

Azerbaycan milli  
kitabxanası



Müstəqil ictimai-siyasi, publisistik qəzət

N 05-06 (1183-1184) 25 yanvar 2024-cü il

Qiyməti 1 manat

Qəzət 1999-cu ilin oktyabrından çıxır

## YASIF NASIRLI - 85 GÜNLƏŞİN ADAMI İŞİĞİN, DÜNYANIN VƏ İNSANIN OBRZASI

Necə olasan? Necə yaşayasan...  
Axır ki, dönyanın dediyi, bütün  
insanlığın ruhuna içdiyi adam  
olasan. Hər kəs - səni bilən, tanınan  
hər kəs sözdən ruhuna bir  
təşkinlik, bir doğmaliq hissi axan  
adam kimi qəbul edə. Yəqin ki,  
çətindir. Axı insan övladının bir  
sənin-mənim bölgüsü var. Bir  
mənafə hakimi var ki, içəridən sənə  
hökəm edir. Səni özünə tabe tutur.  
"Elə yox, belədir", "Onu yox bunu  
istə" deyir.


Hər kəsə doğma olmaq üçün gerek  
mənafeyindən keçəsən. Sənə şirin  
vədlər verən, səni özünə çəkən  
istəklərdən kənar dura biləsən. Yəqin  
ki, çətindir. Amma mən hələ ki,  
yetmiş yaşıma yetdiyim çağımın  
ömründə insanlığa doğma olan  
kimsələri az görmüşəm. Amma nə  
yaxşı ki, az olsa da, belələri var.  
Yəqin ki, dönyanın özü də elə bu  
təmənnəsizlərin üzünə nizamını  
qoruyub saxlayır.

Yasif Nasirli... bu ad Azərbaycan  
cəmiyyətinə yaxşı tanıdır. İstər ədəbi  
ictimaiyyətin ağırlıq mərkəzlerinə,  
istərsə də, ictimai-siyasi mühitinə  
on qaynar mühitində her kəs onu kifayət  
qədər yaxşı bilir. "Tantır" demirəm,  
"bilir" deyirəm. Çünkü elə adamlar var  
ki, elm kimidir. Kitab kimidir. Sadəcə  
belələrini tanımaq yox, duymaq, onu  
başa düşmək üçün gerek öyrənəsən.

Yasif Nasirlinin həyat yolu bir  
universitet qədər zəngin və ehatəlidir.  
Çünki bu yol vətənin tarixi tələyindən  
keçir. Belə də Yasif Nasirli kimi  
adamlar olmasayıdı, tarixin hənsi  
səhifəsi mütələq ağ görünərdi. Ağ  
görünən yerləri isə qaralamağa hazır  
olan o qədər kimsələr var ki.

Yasif Nasirli uzun illər  
təhlükəsizlik orqanlarında işləyib.  
Yüksek hərbi mundir sahibi olub.  
Amma kənardan baxanda zirehli  
mundir kimi görünən vəzifə libası  
onun döyünen ürəyini, vətən üçün,  
insanlar üçün yanan ürəyini gizləye  
bilməyib. Yəqin ki, çoxlarına nəsib  
olmaz zirehli mundir altında döyünen  
ürək gəzdiirmək.

Mən Yasif Nasirlinin az-çox  
bilirom deyə bilərəm. Çünkü qaynar  
gəncliyim, o gəncliyim ki, hər şeyi  
bilməye, hər kəsi tanımağa can atdırı  
Yasif Nasirlinin bir şəxsiyyət kimi,  
söz sahibi kimi, sözü çevriləməyen



xarakter kimi tanındığı zamandan onu  
öyrənməyə başlamışdım. Və  
qədərince öyrənə bilmədim. Onun  
gəmidə yazdığını esesini, ədəbi-  
tənqidçi-nezəri məqalələrini, yollarda  
qələmə aldığı hekayələrini, dönyanın  
sadəcə görməyə can atlığı nadir  
adamlarla, məsələn, Qaqqarınla,  
Titovla ünsiyyəti haqqında  
məlumatları vaxtında, dövründə  
gözlərimlə izləyib yaddaşına  
yuğışdım.

Coxlarının qaçıb-gizləndiyi yeni  
siyasi kataklizm zamanında Yasif  
Nasirli on planda görünməkdən  
çəkinmədi. Yeri geləndə siyasi  
diletantlara da aydın və dəqiq cavab  
vermek gücünü de göstərdi.

Coxlu kitabların, on müxtəlif  
janrlarda yazılmış ədəbi-bədii  
əsərlərin, esselərin, ssenarilerin  
müəllifi kimi ədəbiyyat tariximizin

sözün həqiqi mənasında görünən,  
təqdir olunan və etiraf olunan ədəbi  
simalarındandır. "Zirvə", "Şərəfli  
ömr" son kitabları sırasındadır və hər  
biri 700 səhifədir. 85 yaşın civarında  
şux qəmətini, aydın düşüncə, dəqiq  
müləhizə yürütərək qədərince  
qoruyub saxlayıb.

Hər dəfə görüşəndə ruhundan  
varlığından gələn bir işıqla, cəzibeli  
təbəssüm ilə məni bağırma basır. Bu  
doğmaliğin, bu ünsiyyətin bəlkə də  
qədərince mahiyyətini ifadə edən  
sözləri dəqiq tapa bilmərəm. Amma  
somimiyyətinə heç bir sözüm ola  
bilməz.

2019-cu ildə çap olunmuş  
möhəşəm "Zirvə" kitabının titul  
səhifəsində belə bir avtoqraf yazıb:  
"Görkəmlı şair, yazıçı-publisist, naşir,  
xeyirxah və nəcib insan, eñizim Əli  
Rza Xələfliyə on xoş arzularla, dərin

hörmət və ehtiramla". İmza qoyur və  
tarixi göstərir: 01.10.2019. Ancaq  
bununla da ürəyi soyumur. Belə bir  
qeyd də yazır: "Dahilərin çoxu  
oktyabr ayında doğulublar". Bu  
mənim anadan olduğum güne işarədir.  
Elə indicə diqqət edirəm ki,  
avtoqrafin da tarixi elə mənim anadan  
oldığum güne yazılıb. Bu sadəcə bir  
faktdır. Bu qeydlər dönyanın her  
üzünü görmüş, riyakarlıqların,  
qəddarlıqların cəmiyyətdə yaratdığı  
fəsadlara qarşı döyüşə-döyüşə  
ömrünün bu çağına golmış. Böyük  
İnsanın özündən 15 yaş kiçik olan  
qəlemdəşinə sözün həqiqi monasında  
açıq bir qəlbə münasibətinin  
ifadəsidir.

İllər önce onun "Günləşə görüş"  
adlı sayahət povesti bir ön söz  
yazmışdım. Zənnimə, insan birəcə  
cümənin içorisində də özünü ifadə  
etmək gücündə ola bilər. Və həmin  
kitabda mən o cümləyə rast gəldim.  
Müəllif Yaponiyani seyahət edir.  
Orada insanlar güneşə "Amaterasu"  
deyirlər. Müəllif Yaponiyadakı  
görüşləri zamanı Azərbaycan  
gündoğarlığınından danışır.  
Yaponiyadakı - yəni Gündoğar  
ölkəsindəki güneşə Azərbaycandakı  
günəş möqayısi edir. Eynidir - deyir.  
Bəs onda biz niyə bir-birimizi  
anlamayaq - deyir.

Və nehayət, səfərdən qayıdır.  
Bakıda - hava limanında enəndə  
gördüyü güneşə sevinir və sanki  
qeyri-ixtiyari deyir: "Bu elə həmin  
günəşdir".

Bu qənaət Yasif Nasirlinin  
dünyaya mesajıdır. Yəni Yer insanın  
birgə evi olduğu kimi, Günəş də  
hamumızın şərksiz, mübahisəsiz,  
bölmənəz varidatıdır, hamımızın  
həyat mənbəyidir. Biz günüşi niyə  
sevmayək?

Yasif Nasirli günəşin adamıdır.  
Günəşin adamı olmaq dönyanın bütün  
qitələrində yaşayan hər kəs sülh və  
əmin-amanlıq dileyinin sahibi olmaq  
deməkdir.

Amaterasu - günün mübarək olsun.  
Sən günəşin adamısan. Günəş isə  
bütün ehtimallara baxmayaraq sənən  
deyil.